

Dünya siyasetinde əsas rol oynayan böyük dövlətlər Böyük Britaniya, Fransa və Rusiya “erməni məsələsi”nin, erməni ərazi iddialarının gerçəkləşməsi və erməni dövlətinin yaranmasında mühüm rol oynadılar.

Büyük Britaniyani dünyanın en güçlü dövləti kimi müsəlman Osmanlı Türkiyəsinin xristian Avropasında ərazilərə sahib olması qıcıqlan- dirir, buna görə də onu məhv etmək üçün planlar qururdu. Bu planlarda erməni amili əsas yer tuturdu.¹ İngiltərə Osmanlı İmperiyasındakı xitənənlərlə- ermənilərə və yunanlara dəstək verirdi. Bunun üçün Londonda “Erməni Vətənpərvərlər Komitəsi” yaradılmışdır. Rusiya tədqiqatçısı İ.K. Kanadpevin “Zakafqaziya həyatının ocerkləri” əsərində göstərilir ki ermənilərin “separatçı meyllərinə”, muxtar idarəetmə və ya öz dövlətinə malik olmaq istəyinə İngiltərə kömək edirdi: “İngiltərə Türkiye və Rusiya arasında ermənilərin bufer dövlətinin yaranmasını istəyirdi. Türkiye erməniləri Türkiye Ermənistəninin Rusiyaya birləşməsinə çalışırdılar” [8,8].

Ermenilər vəsaiti London Erməni Komitəsindən və tacirləri qorxutmaq yolu ilə əldə edirdilər. “İş ondadır ki, bu partiyaların (əslində erməni millətçi, terrorçu təşkilatlarının-Z.Ə) “xadimləri” iki cür təbliğat apardılar: bəzilərinə artıq silah əldə etməyin, Rusiyanın istəyinin əksinə olaraq bolqarların malik olduqları siyasi müstəqillik əldə etməyin vaxtı gəldiyini bildirir. Digərlərinə isə deyirdilər ki, bizi bütün Avropa, xüsusilə İngiltərə müdafiə edəcək” [8-8-9].

“Erməni məsələsi” və “erməni ərazi iddialarının” reallaşması üçün İngiltərədəki ermənilər hökumət təzyiq edirdi. Onlar Osmanlı Türk-yəsində və Rusiya İmperiyasında Cənubi Qafqazda müxtariyyət, “Türk zülmündən xilas olmaq, insani hüquqlar əldə etmək üçün üşyan etdilər. Onlar Rusiyadan ayrılmak “qədim erməni çarlığını” dirçəltmək istayırdılar. Ermənilər üşyan etdikləri zaman Xristian Avropasından, xüsusilə İngiltərədən yardım gözləyirdilər. Lakin onlar Berlin Konqresinin Türkiyəni 61-ci maddəyə əsasən “Asiya Ermanistanın”da islahatlar aparmağa məcbur etmədiklərini qəzəblə qarşılıdlılar. “Ermənilər İngiltərənin lazımı yardım etməməsindən incidilər. Son meqamda hələ oxurdu ki, xristian Av-

Ermənilər xristian Avropasının köməyiyle Türkiyədə muxtar erməni dövləti yaratmaq, əslində heç vaxt pozulmayan "insan hüquqları"na, həyatlarına və mülkiyyətlərinə "təminat" əldə etmək istəyirdilər. Onlar Avropanı öz ənənəvi rollarından - "xristianları islamdan müdafiə və azad edənlərə kömək" etməkdən imtina etdiklərinə görə ittiham edir, Türkiyədə ermənilər yaşayın vilayətlərin "müstəqil erməni dövləti" yaradılmasını və "erməni məsələsi"nın "nəticənin onu sosializm principləri əsasında gerçəkləşdirmək istəyən kiçik bir hissə (sosialist yönümlü erməni siyasi-tərror təşkilatları) istisna olmaqla bütün ermənilərin arzu və istəklərinə uyğun gəldiyini" bildirirdilər.

XIX əsrin 70-ci illərində Osmanlı imperiyası ərazisində bolqarların üşyanının və onların müsəlman əhalini kütłəvi qırığının qarşısının alınması Avropa ölkələrində "xristianların öldürülməsi" kimi qəbul olundu.

Osmanlı Türkiyəsində ermənilərə Qərb missionerləri, İngiltərə və Fransızlar kömək edirdilər. Onların köməyi ilə burada hökumət əleyhinə şəaliyyət göstərən təşkilatlar yarandı. "Bəzi böyük Avropa dövlətləri dinə qayğı, himayə adı altında Osmanlı dövləti ərazisində yaşayan xristian azlıqları müdafiə edirdilər" [8,28].

Osmanlı Türkiye'si xristianların təhlükəsizliyini təmin etmək üçün islahatlar keçirməyə çalışırı. Yaxın və Orta Şərqdə xristianlara təsir uğrunda böyük dövlətlər arasında mübarizə gücləndi. İngiltərə Rusiya ilə bağlılığı San Stefano müqaviləsində ermənilərə münasibət hüququnun yalnız Rusiyaya devil İngiltərəyə da verilməsinə nail oldu [19. 177-178].

Bundan sonra Qərb dövlətləri “erməni məsələsi”nin yaranması və onların “ərazi iddialarının” reallaşması uğrunda konkret addımlar atmağa başladılar. “Berlin Traktatı” bağlandıqdan sonra “erməni məsələsi” əsasən iki istiqamətdə inkişaf etməyə başladı. Birinci, Qərb ölkələri Osmanlı dövlətinə təzyiqləri və onun daxili işlərinə müdaxiləni gücləndirdilər. İkinci, onlar Anadolunun müxtəlif hissələrində, Suriyada, Rumelidə, xüsusilə Şərqi Anadolu və Kilikeyada (Çuxurobadə) yaşayan erməniləri silahlandırmağa və

Cenevədə 1886-cı ildə Nazarbayevlər qardaşlarının yaratdıqları Qınçak siyasi-terrorçu təşkilatının məqsədi Türkiyənin şərqi əyalətlərinəndəki “erməni qardaşlarını” xilas etmək, Türkiyədə, Rusiyada və İrandakı erməniləri öz bayrağı altında birləşdirmək həmin ölkələrdə “kommunist çevriliş”i etmək idi. 1897-ci ildə Qınçak Londonda öz programını nəşr etdi. Onlar Bolqarıstan kimi dövlət yaratmaq isteyirdilər. Osmanlı dövlətində “erməni”lərin azad edilməsi ideyası bütün erməniləri birləşdirdiyi halda sosial-demokratik ideyalar onları ayırdı, bir-birilərinə qarşı düşmənə çevirdi” [8,43].

Ermənilər “erməni məsələsini” və “ərazi iddialarının” reallaşmasına kömək üçün Fransa hökmətləri III Napoleona, Rusiya çarına, sonra isə Almaniya imperatoru I Vilhelmə müraciət etdilər. Almaniya İmparatorun onlara münasibəti sərt və konkret oldu: “Mən bir sisqa əskərimin meyidini bütün ermənilərə dəyişmərəm” [1,64].

Tiflisdə yaranmasına baxmayaraq Daşnakşütyn partiyasının məqsədi Türkiyənin ermənilər yaşayan vilayətləri- “Türkiyə Ermənistəni” və “Zakavkaziya Ermənistəni” əsasında Erməni dövləti yaratmaq idi.

Daşnakşütyn terrorcu təşkilati kimi Osmanlı dövləti ərazisində əşyanlar təşkil etdi, türk-müslimən əhalisine qızıl terror bayan keçirdi. Olar Qərbi dövlətlərinin diqqətini cəlb etmək üçün bütün yaşlılıqlara el atıldılar.

Erməni gizli təşkilatlarının qanlı cinayətlərinə baxmayaraq Ingilterənin Rusiyaya qapı Şərqdə Erməni xristian dövləti yaratmaq planı baş tutmadı [1,44].

Daşnakşütyn partiyası öz programında daha geniş planlar nezərdə tutdu: Rusiya, Türkiyə, İran əraziləri hesabına “Böyük Ermənistən dövləti” yaradımaq.

Qınçak XX əsrdə svetlerində “Türkiyə ərazisində azad, müstəqil Ermənistən dövlətinin” [7,56-57] yaradılması ilə kişayışlardı.

Siyasi-terrorcu təşkilat kimi rəmənən, qanlı cinayətləri ilə meşhur olan Daşnakşütyn Partiyası 1907-ci ildə Avstriyanın Vyana şəhərində keçirdiyi IV qurultayında yeni program və nizamnamə qəbul etdi, öz terrorcu maliyyətinə pondalamaq üçün partiya həmin səmədlərdə “liberal-demokratik” ifadələrdən istifadə etdi. Öz programında Türkiyədə nüfus federativ-demokratik quruluşlu respublikanın və “müstəqil Ermənistən

dövlətinin” yaradılması zəruriliyinə toxunan partiya minimum tələblər irəli sürdü: federativ və müxtariyyət qurum çərçivəsində bütün Türkiyədə siyasi və iqtisadi azadlığın təmin olunması; konstitusiya və demokratik prinsiplər əsasında mərkəzi Osmanlı dövlətinin ümumi dövlət işlərini-xarici siyaseti, ordunu, maliyyələşməni, kömək, telegraf, dəmiryol və s. muxtar vilayətlərdə digər funksiyaları yerinə yetirməsi; “Türkiyə Ermənistəni”nın Türkiyənin tərkib hissəsi kimi özünü bütün daxili işlərində müstəqil fəaliyyət göstərməsi; bütün mərkəzi və əyalət qanunverciliyik və inzibati orqanların ümumi, bərabər, gizli və proporsional seçki hüququ əsasında seçkilər olması”[20].

Lakin Daşnakşütyn da, Qınçak da öz programlarında Hərbi Şura, Döyüş və terrorcu qruplar yaradılması, terror vasitəsindən istifadə etmək haqqında da yazılmışdır. Daşnakşütyn öz məqsədinə çatmaq üçün Osmanlı Türkiyəsində çevriliş həyata keçirməyi planlaşdırıldı. Daşnakşütyn Rusiya tərkibində Zakafqaziya demokratik respublikasının yaradılmasını, onun tərkibində muxtarlıyyət hüququna malik qurumların formallaşmasını həyata keçirmək isteyirdi.

Daşnakşütyn Osmanlı Türkiyəsində erməni “ərazi iddiaları”nın gerçəkləşməsinin ilədə edən “Müstəqil Ermənistən” yaradılması üçün emalatçı, mədəniyyətdən, dəyərlərindən millətcilik nöqtəyi -məzandən- təhlükə edildi. Öz məqsədlərinə çatmaq üçün Ingilterənin, Fransanın və Rusyanın diplomatiyasına əsaslanır, öz məbusat orqanlarını yaradırdı. Daşnaklar Avropanın hərbi məktəblərində terrorcu dəstə hazırlayırdı, silah-sursat alırdılar.

1908-ci ildə Osmanlı İmparatorluğunun yeni konstitusiyası qəbul olundu, əməkçilər parlamentdə 12 deputat yeri aldı etdilər. Daşnaklar silah və silah “Türkiyə Ermənistənində muxtarlıyyətin yaradılması” şəhər altında topluyardılar. 1912-ci ildə Rusyanın Türkiyədəki agentura şəbəkəsi məlumat verdi ki, Rumuniya qəzeti ndən Rusiya, Ingilterə və Fransa arasında Ermənistən muxtarlıyyətin elan edilməsi haqqında mülqavılıq bağlacları haqqında informasiya yayılmışdır. Qeyd edildi ki, Türkiyə ermənilərə gizləşə gəlmisdir [11,99]. Ermənilər “erməni məsəlesi”nin Ingilterə, Fransa və Rusyanın himayəsinə götürülməsini isteyirdilər. Avropa əlkələrinin xüsusi İngilterə və Fransanın məbusatı “erməni məsəlesi” ilə yaxından maraqlanırdılar.

İngilislər “Kürdistan”da və “Türkiyə Ermənistanın”da islahatlar aparmaq isteyirdilər. Vandakı rus vitse-konsulu S.Olferov bunun qəti əleyhinə çıxırıdı: “İngilislər və xüsusilə fransızlar (hökumət tərəfindən maliyyələşdirilən saysız-hesabsız missionerlərinə) bizimlə burada müttəfiq deyil, rəqib kimi davranırlar. Onlara islahat işində iştirak etməyə imkan vermək Kürdistanda və Türkiyə Ermənistanında rus işinə ziyan vurmaq deməkdir” [6].

Osmanlı dövləti yalnız ermənilər yaşayan əyalətlərdə deyil, bütün bölgələrdə islahat aparmaq istəyini bəyan etdi. Rusiyaya isə Türküstəndə da islahatlar aparmağı məsləhət gördü. İngiltərə təkcə Rusyanın himayəsi ilə islahatların keçirilməsi əleyhinə çıxdı.

Almaniya mətbuatı “erməni məsələsinə” o qədər də ciddi maraq göstərmirdi. Berlindəki erməni koloniyası kifayət qədər mütəşəkkil idi. Bu koloniya “Almaniya Şərqi Missiyası” adlanırdı.

Böyük Britaniya və Fransa Şərqi Anadoluda Rusiya olmadan islahatlar keçirilməsini isteyirdi. Onlar Rusyanın Kiçik Asiyada təsirini zəiflətməyə çalışırdılar.

Daşnakşüyun partiyası 1914-cü il yanvarın 5-də Cenevrədə keçirdiyi VII qurultayında Kiçik Asiyada islahatlar keçirməyi, onları 6-vilayətə ayırmayı, özünümüdafia dəstələri yaratmayı qərara aldılar.

Osmanlı dövləti xarici dövlətlərin onun daxili işlərinə müdaxiləsinə son qoymaq üçün ermənilər yaşayan vilayətlərdə məhkəmə və idarəetmə sahələrində islahatlar apardı. “Ermənilər idarəetmədə dil və hərbi mülkelifliyyət sahələrində geniş hüquqlar əldə etməli idilər” [16,52].

Daşnaklar Avropa ölkələrində öz fəaliyyətlərini genişləndirdilər. Onlar Berlində “Erməni-Almaniya cəmiyyəti” yaradılar. VIII qurultayında daşnaklar Osmanlı hakimiyəti münasibətlərini müzakirə etdilər. Onlar Osmanlı ərazisində Erməni-Alman cəmiyyətini yaratmağa nail oldular. “Cəmiyyətinə əsas məqsədi Türkiyə ərazilərində yaşayan ermənilər üçün muxtarıyyət əldə etmək idi” [10,188].

Ermənilər “ərazi iddialarını reallaşdırmaq üçün xarici ölkələrə yenidən müraciət etdilər. ABŞ-in İstanbuldakı səfiri Tələt paşa ilə “erməni məsələsi”ni və onlara muxtarıyyət verilməsəsinin həll edilməsini təkiddi etdi. Tələt paşa səfirin təkiddini qəti sürətdə rədd edərək dedi: “Mən onları başına elə oyun açaram ən azı 50 il “muxtarıyyət sözünü dillərinə götürməzələr” [22,37].

1915-ci il Osmanlı dövləti ermənilərə türkler tərəfə keçməyi və bundan sonra onlara müharibədən sonra müxtariyyət veriləcəyini vəd etdi. Lakin daşnaklar Türkiyə hökumətinin təklifini rədd etdilər. Almaniya da Türkiyədən ermənilərlə mülayim olmayı xahiş etdi.

Ermanı təşkilatları “erməni məsələsi”ni və “ərazi iddiaları”ni Antanta ölkələrinin parlamentlərinin müzakirəsinə də çoxartırdılar. “1915-ci il aprelin 15-də İngilis parlamentinin açılışı günü liberal deputat Erməni-Britan Komitəsinin sədri Uilyam hökumətə Ermənistanın gelecek taleyi haqqında sorğu verdi. Sorğuda soruşuldu ki, Böyük Britaniya hökuməti müharibədən sonra Kiçik Asiya hissəsində yerləşən ermənilərə muxtarıyyət verilməsini təmin edəcəkmi. Rusiya hökuməti Polşaya bu cür vəd vermişdir” [8,348]. Hükumət bu sorğuya qeyri-müəyyən cavab vermişdir.

ABŞ-a, İtaliyaya müraciət edən V Kevork ABŞ prezidenti Vudro Vilsona ünvanlaşlığı məktubda “Türkiyədə mütəşəkkil terrorla erməni xalqının mövcudluğunun təhlükədə qaldığını” [3,210] bildirirdi. ABŞ missionerləri de ermənilərə yardım edirdilər.

Rusiya, Fransa, Böyük Britaniya ermənilərin Türkiyə imperiyası hündürlərində muxtarıyyət yaratmaq, general-qubernator tərəfindən idarə olunmaq, türk qoşunlarını muxtar bölgəyə buraxmamaq, Ermənistan üzərində Rusiya, Fransa və Böyük Britaniyanın protektoratlığını təmin etmək, “Ermənistan ərazisinə” 6 erməni vilayəti və Kilikiyanı limanla daxil etmək istəyini səfirlər səviyyəsində müzakirə etdilər. “Beləliklə 1915-ci il mayın 24-də üç ölkənin müraciəti qəbul olundu. Saxta informasiya əsasında hazırlanmış “erməni qırğını” haqqında həmin müraciət əvvəlcə təzyiq vasitəsinə çevrildi” [8,359].

Rusiya, Böyük Britaniya və Fransanın Türkiyəyə birgə müraciəti Daşnakşüyunu həvəsləndirdi. Partiya Amerikadakı ermənilərə müraciət etdi və göstərdi ki, “1915-ci il hadisələrində 300 min erməni məhv edildi, Mesopotamiya yollarında həmin sayıda erməni tələf oldu, 200 min nəfər Rusiyaya qaçı, 400 min erməni İslami qəbul etdi. Beləliklə, “Türkiyə Ermənistəni” ermənisiz qaldı [18,47-50].

Sonralar Daşnak Ermənistənin baş naziri olmuş və partiyanın yaradıcılarından Ov. Kaçaznuni 1915-ci ildə Türkiyə ermənilərini zorakılıqla köçürülmələrini və onlara qarşı təşkil edilən “qırğınıların” kütləvi sürgünərin “erməni məsəlesi”nə ölümçül zərbə vurduğunu göstərir:

"Tarixi Ermənistanın 80-ci illərdə (XIX əsr) ənənələrə uyğun olaraq Avropanı diplomatiyasının vadilərinə görə müstəqilliyin əsası qoyularaq yarısı boşaldıldı, erməni vilayətləri ermənisiz qaldı"[13,12]. Bununla da türklər nə etdiklərini yaxşı bildilər. Artıq daşnaklar üçün Türkiyədə erməni məsələsinin köklü həlli qeyri-müşkül oldu.

Ov. Kaçaznuni 1915-1916-cı illəri ermənilər üçün "ümumi matəm ili" hesab edir. Daşnakşütyün bugünkü Türkiyə Ermənistanın ermənilərdən temizlənməsində Rusiyani günahlandırdı: "Rusiya elə hərəkət etdi ki, Ermənistən boşalsın və oraya kazakları yerləşdirsin. Bütün hamiya məlum olan Lobanov-Rostovskinin "Ermənisiz Ermənistən" layihəsi həyata keçirildi" [13,14]. 1916-cı ilin yazında İngiltərə, Fransa və Rusiya Osmanlı dövlətinin Asiya hissəsini böldülər və müstəqil ərab dövlətlərini yaratdılar. Onlar "erməni muxtarıyyəti" məsələsini de qaldırdılar.

1917-ci il müttəfiqlər Böyük Britaniya, Fransa, Rusiya ABŞ prezidenti Vidro Vilsona məktub yazaraq Osmanlı imperiyasına daxil olan xalqların azad edilməsini, onun Avronadən sərisdərləh.çıxarılmamasını xənış etdilər. Bununla da Osmanlı Türkisiyəsinin bölünməsi və onun Asiya dövlətinə çevrilməsi prosesinə başlandı.

ABŞ-da ermənilər geniş antitürk təbliğatı kampaniyasına başladılar, özlərinin diaspor təşkilatını-Erməni Milli Komitəsini yaratılar. Ermənilər valə-

niya və Rusyanın maraqları toqquşurdu. Böyük Britaniyanın Yaxın Şərqdə, Qafqazda və Ön Asiyada siyaseti bu regionların öz strateji maraqlarını təmin edən sahələrə çevirmək idi.

Birinci Dünya Müharibəsi zamanı ərazi iddiaları ilə çıxış edən ermənilər Osmanlı imperiyasında dinc türk-müsəlman əhalisini qırır, arxadan zərba vururdu. Ermənilərə Rusiya ilə yanaşı ABŞ, Fransa, Böyük Britaniya, Almaniya öz maraqları prizmasından yardım edirdi. Böyük Britaniya Şərqdə Rusiyani sixişdirirdi. "Böyük Britaniyanın Yaxın Şərqdə, Orta Şərqdə, Qafqazda və Mərkəzi Asiyada hərbi-siyasi fəaliyyətini əlaqələndirmək üçün 1918-ci ilin sonlarında Lord Kerzonun sədrliyi altında "Şərq Komitəsi" yaradılmışdı" [9,196]. Böyük Britaniyanı "erməni məsəlesi"ndən çox "Şərq məsəlesi" düşündürdü.

Erməni patriarxi Xrimyan və arxiyepiskop Xoren Narbey Parisə və Londona yollanır. Ermənilərin ərazi iddiaları San-Stefanoda iki dövlət arasında müzakirə edilirdi, Berlin Konqresində, Fransa, Avstriya, İtaliya və Türkiyənin diplomatik nümayəndələrinin danışq predmetinə çevrildi. Konqresdə iştirak edən erməni nümayəndələri konqres iştirakçılarını "Qərbi Ermənistanda" (ermənilər Şərqi Anadolunu belə adlandırırdılar) milli muxtarıyyətin bərqərar olmasına çağırırlar. Lakin erməni nümayəndələrinin konqresə təqdim etdikləri sənəd müzakirə olunmadı. Erməni

öndə Türkiyə cəbhəsində çar ordusunda kəşfiyyat-cəza ekspediyası kimi istifadə etmək. Əvvəzində isə “yeddi vilayətin” və Kilikiyanın onlara verilməsi vəd edilirdi” [14,97-98].

Bələliklə, sənaye cəhətdən sürətlə inkişaf edən Avropa dövlətlərinə nisbətən Osmanlı imperiyasının geriliyi burada yaşayan xristian xalqlar arasında, xüsusilə ermənilərdə bu imperiyanın dağılacağına və bundan istifadə edərək müstəqillik əldə edəcəklərinə ümid yaranmışdı. Buna görə də “Şərq məsələsini” tərkib hissəsinə mövcud olmayan “erməni məsələsi” də daxil edilmişdi.

Türkiyə tədqiqatçısı S.Görhrce yazır ki, ermənilər Osmanlı imperiyasının bütün bölgələrində Şərqi Anadoluda belə müsəlmənalara nisbətən azlıqda idi. Belə ki, Qərbin ənənəvi siyaseti olan “Şərq məsələsi”nin bir hissəsi olaraq XIX əsrin əvvəlindən etibarən inkişaf etdirilməyə çalışılan “erməni məsələsi”nin təsiri olmağa başladığı anlarda belə bu azlıq Osmanlı dövləti içerisinde türklərdən daha çox üstün haqlara sahib olmuşdu” [2,91]. Bütün bunlar “erməni məsələsi”nin süni əsasda yaradığını və onun antitürk xarakter daşıdığını sübut edir.

Istifadə edilmiş ədəbiyyat

1. Azərbaycan SSR Mərkəzi Dövlət Tarix Arxivinin elmi əməkdaşı P.S Yerhaciyevanın “Erməni burjua-millətçi Daşnakstyun Partiyasının təqnid”nə dair arayış// ARDTA, N 56, s.64.
2. Gökçe Y. Büyük Ermənistani Kurma Projesi // Ermeni Araştırmalar, sayı 1, mart-nisan-mayıs, 2001, s.79-96.
3. Gurun K. Erməni dosyasi Ankara, 1983, 310 s.
4. Agoyan İ. Armine v Turciyə. Moskva: M.O, 1994, 187 c.
5. Anuchin D.G. Berliniñ konqress 1878 g. II Russkaya starina, SPB, 1912, T.149, 279 c.
6. Vice-Konsul C.Oleferov cənəvniku MİD pri namerstniku na Kavkaze. 20.01.1913. №.9. Sekretno-ЦИАГ, ф.15. оп1,у. 383, д. 62-70.
7. Vozzvanie ЦК partii Gnacak// ГАРФ.102, 7 9-bo, 1903 г.д.1252, с.56-57.
8. Gасымлы М. Anatolija i Yuzhnij Kavkaz v 1724-1920-e gg. : v poiskakh istoricheskoy istiny. Moskva: AHO НИЦ, 2014, 528c.
9. Daarabadi P. Geopoliticheskoye soperничestva na Kavkaze v nachale XX veka (geostoricheskoye ocherk)// Kavkaz i globalizatsii, 2008, 1(1), с. 196-198.
10. Donesenie chinnovniki osobuyh poruchenni iz Parizha v DP o sostave i rukovodstvye armeno-germanskoj soyuza. 09.08.1915. sekretno- ГАРФ, ф.102,оп. О.О. 1915, д. 343, от 4. л.188

11. Zav. agenturoi v Turciyə-zav.osobym отделом А.М. Еремину. 08.12.1912. № 233. Совершенно секретно. Константинополь// ГАРФ. ф. 102, о.п.О.О. 1912 г. Д.300 (2), л.99.
12. Карапетян И.К. Очерки Закавказской жизни. Баку: Главная редакция Азербайджанской Советской Энциклопедии. 1990, 122 с.
13. Качазуни Ов. Дашнакцутюн больше нечего делать! Баку: Элм,1990, 92 с.
14. Лалаян А. «Контрреволюционный» «Дашнакцутюн» и империалистическая война 1914-1918// Революционный Восток «Органы НИА по изучению национальных и колониальных проблем.М.1936 № 2-3 с.76-99
15. Маевский В. Армяно-татарская смута на Кавказе, как один из фазисов армянского вопроса, Москва:Мысль,1987,140 с.
16. Обзор деятельности революционных организаций в р. Бакинского ГЖУ к. 20.11.1914. ГАРФ, ф. 102, оп. о.о. 1914 г., д.175,л.52.
17. Попов Г.Г. Почему Россия не могла проиграть Первую мировую войну (социально-экономические аспекты)// JOURNAL OF ECONOMIC REGULATION (Вопросы регулирования экономики)-2010, Т.1, №3,с.96 (С.92-98)
18. Призыв к американскому армянскому обществу. 1915 г. -ГАРФ.ф.12. оп. О.О. 1916 г. д.14, л.47-50.
19. Соглашение России и Великобританией об изменении Сан-Степанского договора. Лондон. 18/30 мая 1878// Сборник договоров. России с другими государствами. 1856-1917. Москва, 1952, с. 101-198.
20. Устав Дашнакцутюн. Утвержден общим собранием 1907 г// MDTA, ф.13.т, 21, іш 550, л 1-5, ф.13, т.27. в.258, л.г-14
21. Чобанян А. Образы: «Мкртич Храмян», Париж, 1924, с. 183
22. Чобанян А.Правда. ГАРФ.ф102,оп. О. О. 1915 Г. д.168 (2), л.37.

Замин Алиев

ИСТОРИКО-ПОЛИТИЧЕСКИЕ ПРИЧИНЫ НЕОБОСНОВАННЫХ ТЕРРИТОРИАЛЬНЫХ ПРИТЯЗАНИЙ АРМЯН К ОСМАНСКОЙ ИМПЕРИИ В КОНЦЕ XIX - НАЧАЛЕ XX ВВ.

РЕЗЮМЕ

В статье рассматриваются исторические и политические причины безосновательных территориальных притязаний армян к Османской империи. По мнению автора, армяне, используя свою христианскую принадлежность, с помощью западных государств стремились поднять «армянский вопрос» в Османской империи и пытались создать армянскую автономию на турецких землях.

Для реализации своих целей армяне создали террористические организации. В статье рассматривается их террористическая деятельность.

Zamin Aliyev

**HISTORICAL AND POLITICAL REASONS OF THE UNBASED
TERRITORIAL CLAIMS OF THE ARMENIANS TO THE OTTOMAN
EMPIRE AT THE END OF XIX - THE BEGINNING OF THE XX**

SUMMARY

The article examines the historical and political reasons of the Armenians' unjustified territorial claims for the Ottoman Empire. The author, using the Christian affiliation of the Armenians, sought to raise the "Armenian issue" in the Ottoman Empire with the help of Western states, and to investigate the attempts to create Armenian autonomy in Turkish lands. At the same time, he investigates the